

ALİYƏ MUSAYEVA

AMEA Naxçıvan Bölümü

E-mail: aiya.musali@yahoo.com

NƏSİMİ DİLİ PROFESSOR YUSİF SEYİDOVUN ARAŞDIRMALARINDA

Professor Yusif Seyidovun yaziçi və dil problemi istiqamətində apardığı araşdırmalarda böyük idealılar şairi İmadəddin Nəsiminin bədii ırsı xüsusi yer tutur. Alım bu sahədə araşdırmlarla 1968-ci ildən başlamışdır. Sonralar bu sahədəki dərin tədqiqatların nəticəsi olaraq alimin 1996-ci ildə böyük elmi əhəmiyyətə malik olan irihaclı “Nəsimi dili” adlı monoqrafiyası meydana çıxdı. Bu monoqrafiyada böyük söz ustasının ədəbi dilimizin inkişafı tarixindəki xidmətləri ətraflı şəkildə tədqiq olunmuşdur. Məqalədə professor Y.Seyidovun bu əsəri əsasında XV əsr Azərbaycan poeziyasının nümayəndəsi kimi İmadəddin Nəsimi və ədəbi dilimizin tarixində onun yeri və rolu məsələləri tədqiq və təhlil olunmuşdur.

Açar sözlər: Nəsimi, şeir, Azərbaycan klassik ədəbiyyatı, ədəbi dil tarixi.

Professor Y.Seyidov Nəsimi sənətini hərtərəfli şəkildə tədqiq etmiş və irihaclı “Nəsimi dili” monoqrafiyasını ortaya qoymuşdur (6, s. 5-266). Bu əsərin “Nəsiminin əsərləri Azərbaycan ədəbi-bədii dilinin tarixi abidəsi kimi” qismində Y.Seyidov şairin dilini müxtəlif yönlərdə incələməkdən başqa, feili tərkiblərdən danışaraq diqqəti mü-hüm bir maqama çəkir: “Bu tərkiblər şairin şeirlərinin dilində öz grammatik ekvivalentlərini (budaq cümlələri) inkar etmir. Nəsiminin dili bu cəhətdən də tədqiq oluna bilər. Burada budaq cümlələrinin ayrı-ayrı növləri forma və əlaqələnmə qaydalarının kamiliyi və müxtəlifliyi ilə diqqəti cəlb edir” [6, s. 25-26]. Beləliklə, Y.Seyidov Nəsiminin dili ilə bağlı yeni araşdırmlara istiqamət vermişdir.

Qeyd edək ki, görkəmli dilçinin 1986-ci ildə “Ədəbi tənqid və bədii dil” adlı monoqrafiyası nəşri olunmuşdur. “Ədəbi tənqid və bədii dil” əsərində alım əsas diqqəti klassik ədəbiyyatımızın araşdırılması və nəşrinin dövlət əhəmiyyətli bir məsələ kimi ortaya qoyulmasına yönəldir və bu sahədə xeyli iş görüldüyündən danışır. Y.Seyidovun həmin kitabında gedən “Klassik ırs qayğıları” adlı bölmə Azərbaycan ədəbi dilinin orta dövründə yüksək etdirmək baxımından maraqlı qaynaqlardan biridir [5]. Bu bölmə giriş xarakterli təxminən dörd sahifəlik yazıdan başqa, üç hissədən ibarətdir:

1. Nəsiminin əsərləri Azərbaycan ədəbi-bədii dilinin tarixi abidəsi kimi;
2. “Aldanma ki, şair sözü, əlbəttə, yalandır”;
3. Ədəbi şəxsiyyət və dil.

Alım Azərbaycan xalqının öz zəngin ədəbi ırsınə sahibliyini alqışlayır: “Azərbaycan dilində ilk yazılı ədəbiyyat nümunəsi kimi biza çatan, şair Əlinin “Qisseyi-Yusif” poeması, Qazi Bürhanəddinin lirikası, Şəmsin “Yusif və Züleyxa”, Yusif Məddahın “Vərqa və Gülşə” poemaları, Həqirinin Azərbaycan dilində ilk “Leyli və Məcnun” poeması, Kişvərinin Azərbaycan dilindəki “Divan”ı, Əmaninin və Sadiq bəy Əfşarın şeirləri, Məhcүr Şirvaninin “Qisseyi-Şirzad” poeması, eləcə də azərbaycanca yazib-yaradan başqa sənətkarların Azərbaycan dilində olan əsərlərinin nəşri ədəbiyyat tarixi üçün nə qədər əhəmiyyətlidirsə, ədəbi dil tarixi üçün də o qədər faydalıdır” [5, s. 211].

Y. Seyidov adəbi dil tariximizdə mövqeyi olan bir sıra sənətkarlarının bədii irlisinin ya yarımcıq əp olunduğunu, ya da heç əp olunmadığını nəşr problemlərindən hesab edir. O, Şah Qasim Əhvərin külüyyatı, Əhməd Təbrzinin “Əsrərnamə”si, Əssar Təbrzinin “Mehr və Müstəri”si, Kışvarın fərzi dili “Divan”, Arif Ərdəbilinin “Forhad-namə”si və Səib Təbrzinin üç yəz min beşyəndə ibarət sənətkarların hələ də nəşr edilməməsini bı işdakı çatışmaqlılardan biri olduğunu göstərir. Alim bu problemlər içərisində başqa bir diqqətədayər problem görür ki, bu, klassiklərin elmi irlisinin çap hazırlanmasını zəruriyilidir. Bundan başqa, Y. Seyidov bir və ya bir neçə seir biza məlum olan sənətlərin əsərlərinin toplanmış nəşr olunmasına da aktual məsələ kimi irəli sürür. Burada söhbət Əhvədinin (Maragħi Əhvədinin adı son nəşrlərdə Əhvədi kimi verilir – A.M.), Şeyx Mahmud Şəbüstərinin, Əssar Təbrzinin sənətkarlıq, ədəbiyyat və dilçilik görüşlərindən gedir. Ümumiyyətə, Y. Seyidov çox diqqətə arasdırmaq kimi klassiklərin elmi irlisinin çapını həmişə vacib məsələ kimi ortaya qoymuşdur. O, dilçilik və pedaqoqika tariximizdir yaradılmış imkanını elmi irləndi istifadə ilə bağlayır. Klassik irs münasibətə Y. Seyidovun məsəllələrindən müdaaxiləli diqqəti həmin dövrə qədər çap olunmuş əsərlərin də çoxunun yenidən nəşri məsələsinin zəruriyinə yönəldir. Alim bunun səbəbi kimi sözügedən əsərlər içərisində mükməllənmiş nəşrərin azlılığını və həmin əsərlərinin əksariyyətinin nadir nüsxəyə çevriləsinə qeyd edir. “Tərcümə əsərlərinin bir çoxunun orijinala yaxınlığı və poetik səviyyəsi müəsisi oxucunu təmİN etmir. Belə əsərlərin yeni, daha mükməllənmiş tərcümələrinin etməsi vaxtı cəxən catışdır. Azərbaycan dilində yazılış klassik əsərlərin geniş elmi-təcili mətnləri da nəşrərinin gözlöy” [5, s. 213]. Y. Seyidov dünya klassiklərinin iki yüz-ciqlindən Azərbaycan klassiklərinin əsərlərinə da yer aylırmamasını adəbiyyatımda verilen dayar kimi yüksək qiymətləndirir. Y. Seyidovun “Klassik irs qayıqları” əsərinin əvvəlində bəhs etdiyi yuxarıdağı təhlillərindən başqa, ayri-ayri hissələr verilməsydən alimin giriş xarakteri daşıyan yazıları müştəqil elmi məqalə kimi dəyərləndirilməyə layiqdir. Belə ki, problemlərin qoyuluşu və təhlili bu faktı səhifəyə inikan verir.

“Ədəbi tanqıd və bədii dil” monografiyası ümumi məzmununa görə klassik Azərbaycan adəbi dilini müsəyyənləşdirməkdə təqibli mənbələrdən biridir. Bu kitabda gedən – “Nəsiminin əsərləri Azərbaycan adəbi-bədii dilinin tarixi abidəsi kimi” məqaləsindən dilimizin XIV-XV yüzilliğindəki səviyyəti haqqında bitkin təsvərvər formalıdır. Nəsimi Azərbaycan mədəniyyətində müühüm yer tutan tarixi şəxsiyyət, dilimizin fədaisi kimi təhlil edilir. Professor Yusif Seyidov yazar: “Nəsiminin seir dili bərə sir cohatlalarına görə tamamlanmış, yüksək səviyyəli adəbi-bədii dil nümunəsidir. Bu bədii dil nümunəsi şairin əsərlərinin hamisində eyni səviyyədə özəkini tapmışdır” [5, s. 214]. Tədqiqatçı Nəsiminin dilini şair haqqındaki araşdırmların əsas problemi kimi ortaya qoyur, onun dilinin tımsalında Azərbaycan poeziya dilinin fars-ərab dilləri ilə yanşı qoyulması və Şərqdə böyük şöhrət tapması məsəllərlərinin özlərindən başlanğıc olur. “...bu dildə (Azərbaycan dilində – A.M.), sözün geniş mənasında, yazıl-b-yaradan ikinci bir görkəmli şairimiz biza məlum deyil. Nəsimi azərbaycanca şairin əsərlərinin qoymaqla, bu sahədə ilik ciddi addım atın və Azərbaycan dilinə yüksək poeziya dili hüquq verən ilk böyük şəhər sənətkar olmuşdur” [5, s. 214]. O, Azərbaycan şair dilini irəli aparan, ərab-fars izafələrinin qarşısına milli söz birləşmələrinin çıxaran qiyomatı sənətkar idi. Əsərin başqa bir hissəsindən Y. Seyidov Nəsiminin Azərbaycan adəbi-bədii dilinin inkişafında rolumu yüksək qiymətləndirir: “Nəsimi yaradıcılığı ilə başlanan, Nəsiminin işləyib kamilləşdirildiyi, yüksək səviyyəyə qaldırıldığı ədəbi-bədii dil özündən sonra poeziya dilinə, buna nələndə, ümum, Azərbaycan adəbi dilinin inkişafına güclü təsir göstərmişdir” [5, s. 218]. Bize, Nəsiminin dili haqqında ən düzgün elmi qiyməti professor Y. Seyidov vermişdir.

Y. Seyidov İ. Nəsiminin dildə adı faktlar kimi görünən sintaktik vahidlərdən hələ XIV yüzilliğində dəli dilimizin bugünkü tələbləri səviyyəsində işlətəmə qabiliyyətindən danışır, bu baxımdan, sual cümlələrinin indi bize məlum olan bütün formalarından istifadəni müümən əslub keyfiyyəti hesab edir: “Sual cümlələrinin cavab almaq məqsədi ilə deyil, nə isə demək məqamında işlədilməsi, neqli cümlələrin emosional ekvivalenti kimi istifadə edilməsi ədəbi dilin, xüsusən, onun bədii əslubunun inkişafı ilə bağlıdır” [5, s. 216]. Y. Seyidovun Nəsimi dilini morfoloziyasi ilə da yüksək inkişaf mərhələsində olan mükməllənmiş ədəbi dil kimi dəyərləndirməsində əsas məsələ sözlərin dayışması, sözlər arasında əlaqə vasitələri və söz-yaratma əsərlərinin bütün bəri sistemi halında olmasındadır. Böyük alim Azərbaycan dilli fealiyələrin takəs müştəqil şəkildə deyil, həm də köməkçi mövqədən çıxış edərək və fars sözləri ilə leksik-sintaktik vahidlər yaradaraq “ümüntələf olmaq”, “batıl olmaq”, “faş qılməq”, “şəra düşmək”, “əft etmək”, “badnam eyləmək” kimi dil vahidləri haqqında son dərəcə mükməllənmiş və yerində deyilmiş fikirləri ilə insanın heyrəti edir. “Gəlmə səsərin milli feil qoymuna bəzər məhrəbincə qısa bilimsiñ ancaq müəyyən inkişafın natiqasında ola bıldırdı, ilə marhələdə, başlangıçda bu qədər tabii görünə bilməzd” [5, s. 217]. Buradakı dili vahidləri haqqında “məhrəbincə qısa biləmkən” sözləri elmi əslubla bədii dil elementlərinin keçməsi faktı kimi çox möhtəşəm səslərin.

Y. Seyidov İ. Nəsiminin dili ilə bağlı araşdırmasında şeirin tələblərinə baxmayaq, con möhkəm və qaydalı söz sırasını görür, bə faktın yalnız Nəsimi dilini deyil, bütün-lükde Azərbaycan adəbi dilini səviyyələndirdiyindən düzünlər və həmin fikir karakterik dil materialları ilə əsaslandırır. Alimin Nəsiminin dili haqqındaki fikirləri ədəbi dilin təyin-ediciliyi baxımdan da çox sanballardır. Məsolon, arasındırda aşağıdakı kimi mükməllənmiş fikirlərin coxluğu diqqəti çəkir: ... Nəsiminin dilinin elmi-tarixi baxımdan həqiqi tədqiqi şairin dil-əslubunun əsasında çıxış, dövrün ədəbi dilini öyrənmək üçün tarixi yazılı abidə rolunu oynayır. O, əslinde, öz əsərindən də əvvələ keçir və əvvəlki əsərlərdə Azərbaycan adəbi dilinin müəyyən inkişaf yolu keçməsi haqqında güməni təsdiq edir” [5, 217].

Bədii əslubda müxtəlif sənətkarların bir-birindən təsirlənməsi töbii hadisələrdən bərədir və bə tasırın hansı sərdən qaynaqlanmış onun sənətkarlıq səviyyəsinin yüksəkliyindən xəbar verir. Bə mənədə, Şah İsmayıł Xətai, Həbib, söz mülkünnün sultani Füzuli kimi böyük sənətkarların Nəsimi təsirindən qurtarmaması həmin məsələ ilə bağlıdır. Mütəxəssislər bu siyahıya M.P. Vəqifli daxil edirlər. Burada, sözsüz ki, əsas rolu söz oynayır, sözün yaratdığı tasır heç bir tasırla müqayisə edilsə bilməz. Yaqın ki, buna görə söz söz yaşayışının bünövrəsi, dünəninin başlangıcı hesab edilmişdir. Y. Seyidovun Nəsiminin dili ilə bağlı araşdırmasında şairin dilindəki bir səra leksik-grammatik faktların arxaikləşmə prosesinə məruz qalsa, da, hətta bəzi grammatik formallarda dəyişikliklər özüngəsərə da, XIV yüzilliğindəki Azərbaycan adəbi dilinə xas olan bərə məlüm xüsusiyyətlərin indi də davam etdiyini, çağdaş dilimiz Nəsimi dili ilə bağlılığını təsdiq edən mükməllənmiş qaynaqlardan bərədir. İ.Nəsimi özündən sonra böyük bir poetik tsöldün aqilmasına imkan yaratmışdır və beləliklə də, ədəbi dilimizdə böyük bir inkişaf dövrü başlanmışdır. Müxtəlif tarixi mərhələlərdə dilimiz Nəsimi dilinin təsirindən azad olubilməmişdir. “Bu mərhələlərin əzəməti, meydana gətirdiyi yenidə dil qolları, ədəbi dilin formallaşmasında poeziya dili ilə yanşı, nəsir dilinə, elmi və publisistik əsərlərin təsiri müəsisi ədəbi dilimizdə Nəsimi dilinin əlaqəsini bir qədər solğun göstərsə da, bu əlaqənin aradan qaldırıla bilməmişdir” [5, 218]. Bundan başqa, araştırma Nəsiminin dilindəki xalq ifadələrə, iləndə bədii obrazlı fondunu təşkil edən atalar sözü və məsəllərə da toxunaraq, şairin dilindəki xalq rufunun hikmət və gücündən danışır. Həcmının bəzən çox

kiçik olmasına baxmayaraq, təsir gücünün çoxluğu ilə seçilən atalar sözləri və məsəllərin son dərəcə dolğun ifadə vasitəsi olması Nəsimi dilində ən daqiq səbütunu tapır. "Xalq adəbiyyatının en küləvi janrlarından olan atalar sözləri və məsəllər xalqın keçib gəldiyi tarixi yolu oks etdirən, həm də lakonik bir dillə, sərrast cümlələrlə ifadə edən ən dəyərləri tarixi mənbədir. Burada xalqın fəlsəfəsi, düşüncəsi, zəkası, dolğun və yığcam bir şəkildə əks olunur" [1, s. 59].

Professor Y.Seyidovun Nəsiminin dilindəki mananı daha çox atalar sözlərində görməsi dilin sanbalını özündə yaşadan atalar sözlərinin bədii dildəki mövqeyini də təsvir edir. Y.Seyidov Nəsiminin dilini sociyyətləndirən iki mənbəni xüsusişlərini vurğular ki, bunları aşağıdakılardır:

1. Klassik şeirlər dilinə məxsus yüksəlik;
2. Xalq dilinə məxsus təbiilik.

Nəsiminin dilindəki təbiiiliyin mənbəyi kimi atalar sözləri və məsəllərin böyük rolu dayan vermekdə Y.Seyidovun sərrast fikirlərinə yerinə düşür. Bu maraqlı dil vahidlərinin adəbi-bədii dildəki rölu müxtəsəslərinin çıxunun diqqətini çəkmışdır: "Maraqlıdır ki, atalar sözləri wa məsəllərdəki məna dərinliyi, hikmət bütün xalqların diqqətini cəlb etmiş, dilin və bur ıfadələrindən vəsiatçılarının rüsləri "ibrətəmiz söz", "qanadlı söz", "qızıl söz", Şərq xalqları "dilin güzəni", "ip-pəsa düzülməmis incələr", yunanlar və romalılar "üstün fikirlər", italyanlar "xalq məktəbi", ispanlar "ruhun təbibi", ingilislər və fransızlar "təcübənin barı" adlandırmışlar" [1, s. 59]. Nəsiminin klassik şeir dilə ilə dövrün canlı dilin sintezinin sabablarından biri de atalar sözləri və xalq deyimləridir. Belə ki, şair dənisi qılıq elementlərinin klassik şeirlər dilinə daxil etməklə onu xalq yaradıcılığına yaxınlaşdıraraq bu dilə hayatiyliq verir. Y.Seyidov Nəsiminin Azərbaycan dilində yazmasının adı məraqlından daha yüksək bir prinsipə, dövrün və şairin amalının teləbabına xidmət etməsinə böyük dayanır verir: "Nəsimi şeirlərinin sıfahı xalq yaradıcılığına, dövrün canlı xalq dilinə belə möhkəm bağlılığı o dövr üçün son dərəcə əhəmiyyətli hadisə idi; şeriminin milli əsərlərin üzündə inkişaf üçün, adəbi dilimizin xalq danışqı dili kimi arxa qazanması üçün əhəmiyyətli idi" [5, s. 220]. Y.Seyidovun fikrinə, Nəsiminin ana dilində şeir yazması ilə şairin əhəmiyyətinə ifadə etmək mümkün deyil, onun dilçilik görüşləri və dildən istifadə üsulları dilin poetik imkanlarını genişləndirməkdə, ana dilini dövrün medoni adəbi dili kimi səsləndirməkdə və onun qüdrətini göstərməkdə böyük bir məqsədə xidmət edirdi. Nəsimi milli dilimizin potensial imkanlarından o dərəcədə sənətkarlıqla istifadə etmişdir ki, şairin nüqtəindəki ərab və fars sözləri dilin xalqı ruhunu sarsıda bilməmişdir. Y.Seyidov şairin dilindəki ərab və fars mənşəli sözləri iki cəhətdən haqq qazandır:

1. Bu sözlərin uzun yüzilliklərdən bəri hakim mövqeyi və əməno baxımından fars dilinə bağlı olan şeirin terminologiya tələbləri;

2. Ərab və fars sözlərindən çıxunum Azərbaycan dilində qarşılığının olmaması.

Bundan başqa, Y.Seyidov şairin dilində işlənən ərab və fars sözlərinin çıxunun fonetik və anlam dəyişikliyi ilə indi də dilimizdə işlək olduğunu göstərmişdir. Nəsimi əla ərab və fars sözlərindən istifadə etmişdir ki, sonralar "onlar şeira ərab və fars havası gatıra bilməzdi, cüntü özləri bu havanı itirmişdi" [5, s. 221]. Alim şairin aşağıdakı iki bəyti (dörd misrasına) diqqəti çəkir:

Nigarım, dilberim, yarım, ənisim, munisim, canım,
Rəfiqim, hamədənim, ömrüm, rəvanım, dərdə dərəmanım,
Şəhim, mahim, dilarənum, həyatım, dirliyim, rühum,
Pənahım, məqsədim, meylim, muradım, sərvərim, xanım [5, s. 223].

Burada Y.Seyidov bir məqamı "kəşf" edir: "dirilik" sözündən başqa, bütün sözlər ərab və fars sözlərindən ibarət olsa da, onların səslənməsi azərbaycancaqdır. Bu məsələ Y.Seyidovun elmi icadlarından biri kimi dəyerləndirilməyə layiqdir. Sözügedən əsərdə sözlərin azərbaycanlaşmasından daha çox mənsubiyət şəkilərlərinin həlliçidi rolü alımin diqqət mərkəzində olmuşdur. Belə ki, sözlərin sayı qədər mənsubiyət şəkilçisinin şəiri dil ahəngini tənzimləyən faktı qeyrilişlə ritmik tekstrənin yaranmasında sabab olur. "Diger tərafdan, bu şəkilçi, el bil, nümayandışı olduğu "man" avzallığını nişan etmək, gətirir və özü ilə tekər elətdir. Şeiri oxuduqca sanki "mən" sözü dəsər qoşulub tekərələr" [5, s. 224]. Bədii dilimizdə böyük estetik zövq yaranan tekir öz işləkiyi baxımından seçilən çox qədim əslüb fiqurlarından biri kimi əlavə poetik cəlalarla malikdir. Bu cəlalar fikri qüvvətənləndirir və başlıca ideyaya yönəldir. Əslində, tekir heç bir yeni məlumat ifadə edə bilmir, lakin o, dilin bədii quruluşuna melodiikkil vərək onu dinamikləşdirir. Nəsimi dilinin xəlqılıyində və dövrün ədəbi dil soviyyəsi qalxmasında beg cəhatin həlliçidi olduğunu göstərir: milli sözlərin kamiyətli çıxlığı və alınma sözlərin dila uyğunlaşması; bu sözlərin işləklək baxımından yüksəkədə durməsi; cümlə quruluşunda həmin sözlərin təskiləciliyi rol və əsas informasiya yükünü daşıyan xəberin daha çox milliliy ilə digər əsas nitq hissələrinin seçilən feilərə ifadəsi; sintaqmların, ümumiyyətlə bütün sintaktik vahidlərin olşاقlıqlanması Azərbaycan dilinə məxsus olan grammatik vəsaitlərdən istifadə və sözlərin ilitsisi dəl olaraq Azərbaycan dilinin qayda-qanunlarına əsaslanan sırası və ərab və fars sözlərinin da əlaqələnmə və sıralanma qaydalarına tabe olması. Bunları nəzərə alaraq, Y.Seyidov Nəsiminin dil ilə bağlı belə bir nitəcəyə gəlir: "... Nəsiminin şeir dilə yad ənsürərin ciddi yaradıcıriti tövsiyə altında olmayınam, Azərbaycan sözlərinin və ümumən Azərbaycan dilinin aparıcı mövqeyi ilə sıcaqlanılan klassik şeirlərinin on yaxşı nümunəsidir" [5, s. 224].

Bələliklə, professor Y.Seyidovun Nəsiminin dil haqqında tədqiqatları yazıçı və dil probleminin, klassik əsərimizin araşdırılmasında mühüm əhəmiyyətli malikdir.

ƏDƏBİYYAT

1. Arash H. İmadəddin Nəsimi (hayati və yaradıcılığı). Bakı, 1972.
2. Qəhrəmanov C. Nəsimi "Divani"nın leksikası. Bakı, 1970.
3. İmadəddin Nəsimi: Məqalələr məcmusu. Bakı, 1973.
4. Nəsimi İ. Seçilmiş əsərləri / tərtib edən H.Arası. Bakı, 1973.
5. Seyidov Y. Ədəbi təqnid və bədii dil. Bakı: Yazıçı, 1986.
6. Seyidov Y. Əsərləri: 15 cild, III c., Bakı: Bakı universiteti nəşriyyatı, 2007, s. 5-266.

Алия Мусаева

ЯЗЫК НАСИМИ В ИССЛЕДОВАНИЯХ ПРОФЕССОРА ЮСИФА СЕЙДОВА

Литературное наследие поэта Имадеддина Насими занимает особое место в исследованиях профессора Юсифа Сейдова по проблеме языка и писателя. Ученый начал свои исследования в этой области с 1968 года. В результате обширных исследований в этой области появилась монография ученого 1996 года «Язык Насими», имеющая большое научное значение. В этой монографии подробно изучены заслуги великого мастера в истории развития нашего литературного языка.

В статье рассматривается и анализируется Имадеддин Насими как представитель азербайджанской поэзии XV века, его место и роль в истории нашего литературного языка на основе работы профессора Ю.Сейдова.

Ключевые слова: *Насими, поэзия, Азербайджанская классическая литература, история литературного языка.*

Aliya Musayeva

NASIMI'S LANGUAGE IN THE RESEARCHES OF PROFESSOR YUSIF SEYIDOV

The artistic heritage of the great ideals poet Imadeddin Nasimi occupies a special place in professor Yusif Seyidov's researches on the writer and language problem. The scientist has started his research in this field since 1968. Subsequently, as a result of the deep research in this area, the scientist's monograph "Nasimi's language" which is of great scientific significance, emerged in 1996. In this monograph the detailed description of the history of the development of our literary language has been studied in detail. The article also examined and analyzed the issues of the great poet's place and role in the history of our literary language as the representative of the XV century Azerbaijani poetry on the basis of Prof. Y.Seyidov's work.

Keywords: *Nasimi, poetry, classical literature of Azerbaijan, history of literary language.*

(AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən təqdim edilmişdir)